

UNIVERSAL

ФАСАД YAPIŞDIRICISI

FACADE ADHESIVE

ФАСАДНЫЙ КЛЕЙ



Məhsul haqqında:

Keramikə, təbii daş və başqa üzlük materialların yapışdırılması üçün istifadə olunan, yüksək keyfiyyətli, suya, şaxtaya və istiliyə dayanıqlı daxili və xarici (fasad) məkanlarda istifadə edilə bilən universal yapışdırıcıdır. AZS 039-2000 Standartının tələblərinə uyğundur.

Təyinatı:

- üfüqi və şaquli səthlərdə
- daxili və xarici (fasad)məkanlarda;
- hamam, tualet və mətbəxlərdə
- Hərəkətin intensiv olduğu ictimai məkanlarda
- Dəyişən hava şəraitinə malik səthlərdə
- üzgüçülük hovuzlarında, su anbarlarında, balkon və terraslarda
- üzülük materiallarının beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında istifadə olunur.

Səthin hazırlanması:

Səth toz, çirk, yağ, bitium ləkələri və boya örtüyündən təmizlənməlidir. Səthin möhkəmliyi yoxlanılmalı, lazım olan halda təmir edilməlidir yapışmanı yaxşılaşdırmaq məqsədi ilə 24 saat əvvəl səth binder məhsulu və ya su ilə uyulmalıdır.

Qarışığın hazırlanması :

İçində su olan qaba quru qarışığı (6-6.5 L suya, 1kışə qarışığı) əlavə edilib bir neçə dəqiqə gözlədikdən sonra mexaniki üsulla və ya əl ilə biricinsli kütlə əmələ gələndə qədər qarışdırılır. 5-6 dəqiqə gözlədikdən sonra məhlul təkrar qarışdırılıb 60 dəqiqə ərzində istifadə olunmalıdır.

Qeyd: İstifadə olunan suyun, qabın və alətlərin təmiz olmasına diqqət edin.

Qarışığın istifadə qaydaları:

Hazırlanmış səthə 2-15mm qalınlığında məhlul çəkilib dişli mala ilə hamarlanır və üzülük materialı qoyulub basılır. Üzlük materialın düzgün yerləşdirilməsi üçün rezin çəkicdən istifadə olunmalıdır. Fiksasiya 10 dəqiqə ərzində aparılmalıdır. Açıq iş müddəti normal şəraitdə (temperatur 20 C^o ± 2^o C, nəmlik 65-70%) 20 dəqiqə təşkil edir.

Saxlanma şəraiti və müddəti:

Məhsul quru və təmiz yerdə, döşəməyə toxunmaq şərti ilə taxta və ya oxşar altlıqlarda bir birinin üzərinə ən çox 10 ədəd yığılmaqla 6 ay saxlanıla bilər.

Xəbərdarlıq:

Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə "FORTIS GROUP" MMC məsuliyyət daşımır.

About product:

Universal, water, frost and heat resistant adhesive for ceramics, natural stone and other facade materials. Can be used on the indoor and outdoor surfaces. Comply with the requirements of AZS 039-2000 standards

Intended use:

- on the horizontal and vertical surfaces
- at the indoor and outdoor surfaces
- at the bathroom, toilet and kitchen
- at the public places which have intensive movement
- on the surfaces which undergo changing weather conditions
- at the swimming pools, water tanks, balconies and terraces
- Using for bonding facing materials onto such surfaces, as concrete, plaster, flooring plaster

Surface preparation:

The surface should be clean, and free from dust, dirt, paint residues and other foreign particles that prevent the proper adhesion. Check and ensure the soundness of the surface where appropriate. In order to improve adhesiveness wash the surfaces with binder or water before 24 hours application.

Preparation of the mixture:

Pour 5-6 lt of water into a clean mixing vessel, add 1 bag of the adhesive slowly, wait for several minutes, and mix manually or using a proper mechanical mixer until a lump-free homogeneous mixture is achieved. Mix again after 5-6 minutes. The ready mixture should be used within 120 minutes.

Note: Pay attention to use pure water, clean mixing vessel and tools.

Application:

Apply the mixture on the prepared surface (thickness: 2-15 mm) and level out using the flat side of a notched trowel. Move the notched side of the trowel over the coat to "comb", place the cladding material on the adhesive coat and push gently to fix. Use rubber hammer for proper fixation of the cladding material. Fixation of cladding material is complete 10 minutes after placing. The open working time of "Fiber Facade" Ceramic Adhesive is 20 minutes under normal temperature and humidity conditions (temperature: 20°C ± 20° C; humidity: 65-70%).

Shelf life and storage conditions:

The product must be save at dry and clean place, on wooden racks, maximum 10 bags per rack placed one over another, provided not contact with the floor.

Warnings:

"FORTIS GROUP" LLC is not responsible for any problems occurred due to improper use of the product.

О продукте:

Высококачественный водостойкий и морозостойкий клей для натурального камня, керамики и облицовочного материала. Соответствует требованиям стандарта AZS 039-2000.

Область применения:

- на горизонтальных и вертикальных поверхностях
- на внутренней и наружной поверхности
- в ванной, туалете и кухне
- в общественных местах с интенсивным движением
- на поверхностях, которые подвергаются изменяющимся погодным условиям
- в бассейнах, резервуарах для воды, балконах и террасах
- Использование для облицовки материалов на такие поверхности, как бетон, штукатурка, штукатурка для пола

Подготовка поверхности:

Поверхность необходимо очистить от пыли, грязи, масла, битумных пятен, и краски. Следует проверить прочность поверхности, при необходимости, нужно отремонтировать поверхность. Перед нанесением поверхности, подверженные солнечному свету или ветру, должны быть насыщены водой или подходящей грунтовкой на водной основе.

Приготовление смеси:

Необходимо добавить сухую смесь в ёмкость с водой (1 мешок смеси на 6-6,5 л воды), и спустя 4-6 минут механически или вручную перемешать до получения однородной массы. Через 5-6 минут следует повторно перемешать раствор и использовать в течение 60 минут.

Примечание: Обратите внимание на использование чистой воды, посуды и инструментов.

Применение продукта:

На подготовленную поверхность необходимо нанести раствор толщиной 2-15 мм, разгладить зубчатым шпателем, затем наложить облицовочный материал и придавить. Для правильного размещения облицовочного материала необходимо использовать резиновый молоток. Фиксация осуществляется в течение 10 минут. Период работы в нормальных условиях (температура 20 C ± 20 C, влажность 65-70%) составляет 20 минут.

Срок годности и условия хранения:

Продукт должен храниться в сухом и чистом месте, на деревянных стойках, максимум 10 мешков на стойку, размещенные один над другим, при условии, что они не контактируют с полом.

Предупреждения:

ООО «FORTIS GROUP» не несет ответственности за возникшие проблемы из-за неправильного использования продукта.

Техники Xüsusiyyətləri	
Rəngi	boz
İstifadə temperaturu	+5°C / +35°C
Təbəqənin qalınlığı	2-15 mm
Qarışığın istifadə müddəti	120 dəq
Təvəllərin vəziyyətinin fiksasiya müddəti	10 dəq
Bərkimə müddəti, ən azı	24 saat
Sürüşmə, ən çoxu	0.5 mm
Qopma müqaviməti	1.0 N/mm ²
Daraq-diş ölçüsü	Sərfiyyat
6x6x6	5kq/ m ²
8x8x8	6kq/ m ²
10x10x10	7-8kq/ m ²

Technical Characteristics	
Colour	Gray
Application temperature	+5°C / +35°C
Application thickness	2-15 mm
Pot life of the paste	120 min.
Fixation time of tiles	10 min.
Cure time (minimum)	24 hours
Sliding displacement (maximum)	0.5 mm
Bond resistance (minimum)	1.0 N/mm ²
Trowel notch dimensions	Consumption
6x6x6	5 kg/m ²
8x8x8	6 kg/m ²
10x10x10	7-8 kg/m ²

Технические Характеристики	
Цвет	Серый
Температура применения	+5°C / +35°C
Толщина слоя	2-15 мм
Время использования раствора	120 мин
Период фиксации состояния поддонов	10 мин
Времязатвердения, мин	24 часа
Скольжение, макс	0.5 мм
Сопротивление склеивания, мин	1.0 Н/мм ²
Размеры зубьев гребня	Расход
6x6x6	5кг/ м ²
8x8x8	6кг/ м ²
10x10x10	7-8кг/ м ²

Qeyd: Yuxarıda qeyd olunan texniki göstəricilər laboratoriyaya şəraitində təcrübə əsasında əldə edilmişdir və şəraitdən asılı olaraq göstəricilər dəyişə bilər.

Note: The technical properties indicated above tested at the laboratory conditions and depend on conditions properties can be change.

Примечание. Технические характеристики, указанные выше, получены в лабораторных условиях и в зависимости от свойств условий, могут быть изменены.